


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir




Gideonun Kiçik Ordusu



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest; Alastair Paterson
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada
©2021 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.



Yeşua öləndən sonar bütün İsrail xalqı Allaha itaətsizlik etdi və Onu həyatlarından çıxartdı. Allah qonşu Midyanlılara İsraililərin taxıllarını və evlərini yandırmalarına izin verdi.

İsraililər mağaralarda yaşamalı oldular.

Bir İsrailinin, Gideonun yaqın ki, taxılı becərmək üçün gizli bir yeri var imiş. O, taxılı böyük bir ağacın altında gizlədilmiş üzüm əzənlə döydü. Midyanlar yeri bilmirdilər, amma Allah bilirdi!

Allah Gideonun yanına bir xəbər ilə mələk göndərdi.

3

Allah istəyirdi ki, Gideon yalnızca Allah təsviri olan öz atasının şəklini məhv etsin və həqiqi Allaha qurbangah tiksins. Gideon öz yerlilərinin onu öldürməsindən qorxduğuna baxmayaraq, o, Allahın əmrini yerinə yetirdi.

4

Allah həmçinin Gideonu zalım Midyanlılara qarşı İsrail ordusuna başçılıq etməsini istəyirdi. Lakin Gideon qorxurdu. O, Allahın onunla olması üçün xüsusi bir əlamət istədi. O, qıvrım qoyun yununu yerə qoydu.



“Əgər qoyun yunu üzərində şəh varsa və torpaq qurudursa”, Gideon dua etdi “onda mən biləcəyəm ki, dediyin kimi, Sən İsraili mənim əlimlə xilas edəcəksən”. Səhər tezdən torpaq quru, lakin QOYUN YUNU YAŞ İDİ!

5

6

Gideon hələ də şübhə edirdi. İndi o istəyirdi ki, Allah qoyun yununa yox, torpaq üzərinə şəh göndərsin. Növbəti gün torpaq yaş, QOYUN YUNU İSƏ QURU İDİ!


Gideon 32 000 ordu topladı. Allah onun ordusunun sayını 300 nəfərə saldı. Allah İsrailin “mənim öz əllərim məni xilas etdi” deməsini istəmirdi. Yalnız Allah İsrailin Xilaskarı idi.

7

8


~~32000~~
~~10000~~
300 ✓

Gideonun hələ də qorxdığını bilərək, Allah ona gizlicə Midyan əsgərlərinin digərinə qərribə yuxusu haqqında danışdığına qulaq asmasına izin verdi. Yuxuda yumru çörək Midyanlıların çadırına qarşı getdi və onu dağıtdı.




9

Digər gözətçi vahiməyə düşdü. “Bu, ... Gideonun qılıncıdır” o qışqırdı. Gideon yuxunu və onun mənasını eşidəndə bildi ki, Allah ona qələbə verəcək.




10

Gideon gecə hücumu planlaşdırdı. O, hər bir əsgərə şeypur və içərisində məşəllər olan boş dolçalar verdi. Onlar Midyan ordusunu əhatəyə aldılar.




11

Gideon işarə verəndə əsgərlər şeypurlarını çaldılar, dolçalarını qırdılar və məşəllərini yandırdılar. Necə də səs-küy qalxdı! Necə bir çaşqınlıq oldu! Qorxmuş Midyanlılar qalxdılar və qaçdılar.



12

Bu böyük qələbədən sonra İsraililər onların üzərində hakim olmasını Gideonan xahiş etdilər. “Mən sizin üzərinizdə hakim olmayacağam... Rəbb sizin üzərinizdə hakimlik etməlidir” Gideon cavab verdi. O bilirdi ki, yalnız Allah



insanların həyatında hakimlik etmək hüququna malikdir.

13

Gideonun Kiçik Ordusu

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Hakimlər 6-8

“Kəlamının açılması nur saçır”.
Məzmur 119:130

14

Son

15

60

15

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inənsən və Ondən günahlarını bağışlamasını diləsən, O, bunu edəcəkdir; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsən.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsən və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsən. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

16